



Xanəli Kərimli

**KİM BİLİR...**

Məndən umu-küsü edən  
bir doğmama

Sən mənim nəyimdən küsürən axı,  
Əleyim ələnib,xəlbirim itib.  
Bir vaxtlar gözlərim göz ovlayardı,  
İndi gözlərimdə lal həsrət bitib.

Daha dəyişibdi halım,əhvalım,  
Qəlbim də əvvəlki qəlb deyil dəha.  
Nə sevilə bildim,nə sevə bildim,  
Mən də belə-belə batdım günahı.

Vaxt vardi ağaçdan bir yarpaq düşcək  
Sanırdım qırıldı bir sevgi vaxtsız.  
Sanırdım bir ömrün çərəğə səndü,  
Bir tale beləcə bitdi günahsız.

Onda təmiz idim-çiçəkdən təmiz,  
Gül ləçəyi kimi incəydi ruhum.  
Nə kinim var idi,nə də nifrətim,  
İstərdim hamının qurbanı olum...

Daha dövrən kim dəyişdim mən də,  
Ürəyim daşlaşdırı,ruhum buzlaşdırı.  
Gözümün önündə mini ölsə də,  
Sanıram insan yox qurucu daşdı...

Mən gəzərgi ruham zaman-məkənsiz,  
Nə gecəm bilinir,nə də gündüzüm.  
İllərdir yazıram dağdan,arandan...  
Nə dərdim tükənir,nə də ki sözüm.

Dərdli deyingəndir,dərli danışqan,  
Heyif ki,dərdlini dərdli də duymur.  
Qaçırsan çıxasan dərd orbitindən,  
Bu allahsız səni gözündən qoymur.

... Sən məndən küsmüsən-günahın yoxdur,  
Günah səni məndən küsdürəndərdir.  
Kim bilir,nə vaxtsa keçmişə döndüm,  
Kim bilir,belkə o keçmişə öndədir...

**ADSIZ ŞEİR**

Bir söz dəllalına

Bir ömür yaşadın ağlı-qaralı,  
Hələ dərk etmedin özün özünü.  
Dişər tökülsə də,bel bükülsə də  
Duymadın dünyanın astar-üzünü.

Milletdən,Vetəndən,Haqdan yazırsan...  
Tutmadı eməlle sözün bir-birin.  
Gündə bir havaya oynadığından,  
Hələ tapmamışan hardadır yerin.

Küleklər ağzında xəzelə dönüb  
Gah havaya qalxdın,gah yero endin.  
Gərəksiz məqamda bülbültək ötdün,  
Gərəklə məqamda aradan itdin.

Sən sözə xəyanət yolunu tutdu,  
Qoruya bilmədin bakırılıyın.  
Sözə xəyanəti söz bağışlamır,  
Sözlə açılacaq çirkin niyyətin.

Qapılar dalında bel büke-bükə  
Haqlının haqqını aldın əlindən.  
Çox haşır-harayla yanın ocağın  
Dəyəri bəlliidir onun külündən.

Bir ayağın burda,biri də gorda...  
Yeddində nə idin,indi də osan.  
Bu fani dünyada kişi olmadın,  
Bəlkə o dünyada kişi olassan...

**ÖZ DİLİMSƏN**

Sən, ey mənim OĞUZ dilim!  
İlkin mayam - ağız dilim!  
Tarixlərin sədlərini  
yara-yara tarixləşən  
alniaçıq, ağız dilim!

Sən mənim daş yaddaşımsan -  
daş dilimsən.  
Döyüşdə savaş dilimsən,  
Xoş anımda, dar çağında  
arxadaş, qardaş dilimsən.

Nənəmin nur əlləriyle  
ilmə-ilmə ilmələnən,  
Bir butanın yaxasında  
naxış-naxış düymələnən  
al dilimsən.

Füzulinin kədərində,  
Arazimin qədərində,  
Bəhruzumun əsərində...  
ürəyi xal-xal dilimsən.

Sən, ey qopuz dilim,  
Sən, ey saz dilim,  
Şirinli avaz dilim,  
Payız şumum,  
Yaz dilim...  
Savalan, Qoşqar dağıtək  
kürsülərdə söz dilimsən.  
Od yurdumun od rəngisən  
köz dilimsən.

Mənim dilim!  
Tarix boyu Vətənimə  
şərlikləşən tapılsa da,  
Sən əzəldən  
Vətən kimi şəriksizən -  
Öz dilimsən!..  
Öz dilimsən!!!

**BAR AĞACI**

Neçə ki barsız idi bar ağacı,  
nə dəyib-dolaşanı vardi,  
nə daş atanı, nə də baş qoşanı.  
Adı ağaç ömrü yaşayırdı.  
Vaxtı keçirmək üçün  
başını qaşıyırı.  
Elə ki mindi bara,  
budaqları yatdı nübara  
başladı ömrünün qara günləri...  
Daraşdı canına  
hər yoldan ötenin  
bozumtul ilan əlləri.  
Kimisi daşa basdı,  
kimisi budağını qırıb  
boynundan asdı.  
Kimisi ağladı için-için,  
Kimisi də  
qəzəbindən hayqırdı: -  
Axı nə üçün?! ...  
Hərdən yazığım gəlir  
bar ağacı ömrü yaşayanlara...

**XATIRƏLƏR VAR Kİ...**

Bu günün istisi isitməz bizi ,  
Bizi isidən gün görünməz dəha...  
O sənli günlərin günahlarının  
Bağışlanması ta qaldı Allaha.

Xatirələr var ki, ölsə yaxşıdır,  
Xatirələr var ki, yaşamalıdır.  
Bizim yaxşımızı-yamanımızı  
Təzə sevənlərən daşmalıdır.

Sən dedin: "Sevən kəs yalvarsın gərək",  
Mən dedim: "Yalvaran qəlb oğrusudur",  
Sən dedin: "Sevən kəs qul olsun gərək",  
Mən dedim: "Qul olmaq can qorxusudur".

Sən dedin, mən dedim... ölüsdük belə,  
Nə sən deyən oldu, nə də mən deyən.  
Görüşdük, ayrıldıq, küsüsdik belə,  
Hərdən xatirədir qapımı döyən.

Xatirələr var ki, yaşamalıdır,  
Xatirələr var ki, ölsə yaxşıdır...

**BAŞDAŞI YONAN USTA**

Qəbərdaşı sexinda  
Başdaşı yonur usta.  
Hərdən papiroş çəkir  
"Oxuyur" asta-asta.

Yonduğu hər başdaşı  
Bir sənət əsəridir.  
Daşlara düşən naxış  
Ömrün ilmələridir.

Hərə bir ömür sürüb  
Köçüb gedir dünyadan.  
Başdaşı əzəbini  
Çəkir yalnız yaranan.

Heyif, zaman dəyişib  
Ötdükəcə aylar, illər,  
Başdaşı yonanı da  
Unudur qərinələr.

Ay "özgəye" başdaşı  
Yonan qonaq qardaşım!  
Başdaşları içinde  
Sənin hanı başdaşın?!

Neçə ki, vaxt var hələ  
Özünə də gün ağla.  
Sonra macal verilməz,  
Işin düşər nağıla.

**ZAMAN VƏ MƏN**

Zaman dəyirman daşıdı,  
Mən də buğda dənəsiyəm.  
Ha qaçsam da bu qovğadan,  
Bir gün una dənəsiyəm.

Qovğasından qaçammıram,  
Qapısın da açammıram,  
Mən ki, haqq-hesab danmıram...  
Axır dilə gələsiyəm.

Zaman mənə nə veribdi?..  
Mən zamana nə vermişəm?..  
Kimin kimdə hesabı var?..  
Bir gün vurub bölesiyəm.

Qanun-qaydaynan gərek  
Hesabımız taraz gələ.  
Hesab-kitab gedə-gedə  
Bir gün düşüb ölesiyyəm.

**DƏLİLİK BİR AZADLIQDIR**

Mən Tanrının Yer üzünə  
göndərilmiş delisiyəm.  
Sirri-xuda elçisiyəm,  
Haqqın qulu, vəlisiyəm.

Dəliliyin şiddetindən  
sişşmadım yera-göyə.  
Onunçun Hatifi-Haqqdan  
nida gəldi: "Çıx kürsüyə"

Bu yolda da gördüm hər a  
Cəhənnəmin min üzünü,  
Ancaq Haqqdan dönməyərək  
dedim Haqqın haqq sözünü.

Daşlayaraq Yer üzündən  
qovdu məni əhli-nadan.  
Mən dəlini dəliyim,  
sağ qurtardı hər qovğadan.

Dəlilik bir azadlıqdır  
"ağlılı" bilməz ləzzətin.  
Kim dünyaya aşiq isə  
onun da çəkər zillətin.

Ey Həccin palitarın geyən  
şeytanın sağ əli adam,  
Bil ki, Haqqı tanımasan,  
olammasan dəli adam.

Dəlilik Haqq aşiqidir.  
Aşiq gəldim Yer üzünə.  
Tanrıının xoş məqamında  
dönəcəyəm Goy üzünə.

**ANAMDAN MƏKTUB**

Yaman soyumusan kənddən-kəsəkdən,  
Yadlar tək bir quru salamın qalib.  
Yadına düşürmü mənəm o kənddə  
Bir həzin laylamı çalanım qalib...

Niyə gen gəzirən eldən-obadan,  
Yaman qəribəsib doğma od-oçaq.  
Atanın vaxtından yarımcı qalan  
Dəmən divarını kim ucaldacaq?..

Bir zaman sünbülü at döşü döyən  
Zəmi yerlərini qanqal alıbdi.  
Karvanın səsiyle oyanan torpaq  
İndi holavara həsrət qalıbdi.

Qapını açsan da Güməşə tay-tay,  
Evini qızdırırmaz onun işığı.  
Bir evdə nə xeyir-bərəkət olar  
Düşməsə o evə torpaq işığı?

Sənin baban tapdı hər ucalığı  
Qızıldan qiymətli qara torpaqda.  
İnsana şərəfdir, şöhrətdir, şandır  
Əkdiyi ağaç da, adı yarpaq da.

Min il yağış yağı, günəş nur saçə,  
Torpağa can veren alın təridir.  
Nemətlər neməti müqəddəs çörək  
Qabarlı əllərin şah əsəridir.

Sevincim şərik, qəmimə ortaqlı  
Mənimcün bir ana, bacıdır torpaq.  
Dizimin taqəti, gözümüz nuru,  
Bir də ki, başının tacıdır torpaq.

Gelin bu torpağa arxa çevirib,  
Özge süfəsinin qulu olmayıq.  
Dünyada hər şeyə borclu qalsa da,  
Təki bu torpağa borclu qalmayıq.